

A.N.MUSTAFAYEV  
Bakı Dövlət Universitetini professoru  
E-mail: a.mustafayev@yahoo.com

## ZÜLQƏDƏR ELİNİN AZƏRBAYCANDA YAYILMIŞ OYMAQLARI

*Aşar sözlər:* qayı türkləri, zülqədər eli, tatioğlu, şəmsəddin tayfası, oymaq

*Ключевые слова:* Турки Гайы, племена Зюльгадар, племена Шамседдин-Ташыоглу, династия

*Key words:* Turcs Gayi, Zulgadar tribes, dynasty Shamsaddin-Tathoglu

Tarixi qaynaqlardan məlum olduğuna görə, Azərbaycan xalqının təşəkkülü prosesində bir sıra türkdilli tayfalar, o cümlədən Zülqədərlər fəal iştirak etmişlər. M.Baharlıya görə, Ağ hunların övladlarından hesab olunan Qayı türkləri əvvəllər Qərbi Türküstanda yaşamışlar. Hülakilərin hakimiyyəti dövründə 200 min ailədən ibarət Qayı türkləri İran ərazisinə köçürülmüşlər. Onların məşhur tayfları içərisində Qacar, Əfşar, Zülqədər, Ustaclı, Çoban və b. Müüm yer tuturdu (1, 48-49).

Türk əsilli Zülqədər eli Həsən bəy Zülqədərin başçılığı ilə İranın Xorasan əyalətindən Anadoluya gələrək, Maraş və Əlbistan arasındaki yaylaq bölgəsində müstəqil bəylilik yaratmışdır (2, 7). Anadoluda Zülqədər sülaləsinin hakimiyyəti başa çatandan sonra onlar parçalanıb daha geniş ərazilərə, ilk növbədə isə Səfəvi əyalətlərinə yayılmışlar.

Məlum olduğu kimi, Osmanlı sultani Səlim Yavus 1514-cü ildə məşhur Çaldırın döyü-şündəki qələbəsindən sonra digər xirdə feodal bəyliliklər kimi, doğma ana babası Əlaüddövlə bəyin başçılıq etdiyi Zülqədər bəyliyini də aradan götürməyi planlaşdırmışdır. Babası şah İsmayıla qarşı döyüşməkdən imtina etmiş, hətta onunla ittifaq bağlamışdır. 13 iyun 1515-ci ildə osmanlılar ilə zülqədərlər arasında baş verən döyüşdə hökmdar baba Əlaüddövlə bəy məglub edilərək, oğlanları və qohum-əqrabası ilə birlikdə edam edildi. Bununla da Anadoluda Zülqədər bəyliyi süqut etmiş oldu (3, 19).

Zülqədər elinin salamat qalmış tayfa və tirələrinin bir qismi Qızılbaş tayfa ittifaqına qoşulmuş və Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmişdir. Görkəmli türkoloq Faruq Sümerin yazdığını görə, Səfəvi dövlətini quran tayfaların böyük əksəriyyətini Anadolu türkləri təşkil edirdi (4, 163). Bunların arasında isə Ustaclı (Ustahacılı), Rumlu, Təkəli, Şamlı, Əfşar, Qacar oymaqları ilə yanaşı, Zülqədər ulusu mühüm yer tuturdu. Zülqədər elinin əksər boyları I Şah İsmayıla qoşulmuşdu. Zülqədər tayfa başçıları Qızılbaş tayfa birliyində önəmlı yer tuturdular. Şahin qorcubaşlarından çoxu Zülqədər elindən idilər. Onların çoxu, o cümlədən sonuncu hömdarı Əlaüddövlə Səfəvi xanədanının müridləri idilər.

I Şah İsmayılin hakimiyyətinin ilk çağlarından Şirazın idarəciliyi "sultan" titulu daşıyan Zülqədər tayfa başçılarına tapşılırdı. Bunların arasında Əli Sultan Tatioğlu da var idi (5, 163). Bu faktdan aydın olur ki, Tatioğlu tayfası Azərbaycana köçməzdən xeyli əvvəl Şirazda məskunkunlaşmışdır. Görkəmli türk tədqiqatçısı Əli Sinan Bilgilinin yazdığını görə, Maraş torpağın-dan bir çox türkmən tayfları hələ Şeyx Heydərin dövründə Şimali Azərbaycana köcmüşdülər (6, 30-31).

Qızılbaş hərəkatına qoşulandan sonra, xüsusilə Səfəvilərin siyasi hakimiyyətinin ilk mərhələrində Şiraz vilayətində idarəciliyi ələ alandan sonra Zülqədərlərin nüfuzu daha da artmışdır. Son orta yuzillikdən etibarən Şiraz və ətraf ərazilərdə onların sayı xeyli çoxalmışdır.

Zülqədərlərin osmanlılar tərəfindən sıxışdırılan hissəsinin bir qismi Gəncə-Qarabağ bəylərbəyiliyində məskunlaşmışdı. Bunu 1593-cü ilə aid “Osmanlı təhrir dəftəri”ndən və 1727-ci ildə tərtib olunmuş “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndən də aydın görmək olur.

Beləliklə, 12 boydan ibarət olan Zülqədər ulusu müxtəlif zaman kəsiyində Türkiyə, İran və azərbaycan ərazilərində yayılmışdır (7, 22). Zülqədər bəyliyi ləğv ediləndən sonra torpaqları əllərindən alınmış Zülqədər camaatı müxtəlif yerlərə, o cümlədən Azərbaycana köçmüsələr (8, 57). Azərbaycana köçən Zülqədər boyları arasında Şəmsəddil, Tatılı, Hacılı, İmir (Eymur-oğlu) tayfalarının törəmələri başlıca yer tutmuşdur.

Zülqədər ulusunun başlıca oymaqlarından biri olan Eymuroğlu oymağı Qarabağda Əmirli, Gürcustanda İmirli adları ilə iz buraxmışdır. İndiki Tovuz rayonu ərazisindəki kəndlərin bir çoxu Eymur oymağının qalıqlarından ibarətdir (9, 29). Onların bir qolu Qarabağa gəlib Otuzikilərin tərkibinə daxil olunmuş, bir hissəsi isə Gürcustan sərhəddinə yaxın civarda məskunlaşmışdır (10, 66).

Türk müəlliflərinin yazdığını görə, Eymur tayfası Azərbaycana gələndən sonra Gəncə, Qarabağ İrəvan ərazilərində məskunlaşmışdır. 1727-ci ildə Gəncənin Şəmkir nahiyyəsində onlar Qaraazıq, Kiçik Eyublu, Gulası, Qaraxanlı kəndlərində yaşamaqda idilər (11, 29).

Azərbaycanda Zülqədər elinin oymaqları, əsasən, Gəncə-Qarabağ bəylərbəyiliyinin Tovuz və Həsənsu nahiyyələrində məskunlaşmışdır. Şəmsəddin oğulları sonrakı ədəbiyyatlara nədənsə, təhrif olunmuş halda Şəmsəddil formasında təkrarlanmışdır. Hətta mahal genişlənib sultanlıq titulu kəsb edən zaman, yaxud Kaxetiyanın tərkibində məntəqəyə çevrilən vaxtda da bu təhrif olunmuş adı daşımışdır.

Zülqədər elinin ən böyük qollarından biri tarixi ədəbiyyatda çox vaxt həm də Hacılı kimi qeyd olunan Hacılar oymağı olmuşdur. Azərbaycanın indiki Ağdaş, Ağcabədi, Bərdə, Tovuz rayonlarındakı Hacılar, Şəmkir, Gədəbəy, Bərdə, Tovuz, Goranboy, Tərtər, Göygöl rayonlarındakı Hacallı, yaxud Hacialı kəndlərinin böyük bir qisminin etnik kökü və mənşəyi şübhə yoxdur ki, Zülqədərlərin Hacılar oymağına bağlanır (12, 203-204).

Bəs etnik bağlılıq Azərbaycanın digər bölgələrinə gedib çıxmış Zülqədər boylarının sonrakı tayfa və nəsilərində də izlənir. Zülqədər bəyliyi süqut edəndən sonra onların bəzi tayfa və oymaqları Car, Tala və Cənubi Dağıstana yayılmışlar. Ləzgilər ”z” səsini, adətən, ”b” səsi ilə əvəz etdiklərində bunlara indi də “bulqədər” deyirlər (13, 109).

Zülqədər elinin böyük qollarından olan Şəmsəddil oymağı nisbətən sonralar, Səfəvilərin Gəncə-Qarabağ bəylərbəyiliyi ərazisində təşəkkül tapmışdır. Əslində isə Şəmsəddin tayfasının ilk rüşeymləri Zülqədər elinin tərkibində çox əvvəllər, hələ Anadoluda olarkən, bəylik dönmədə yaranmağa başlamışdır. Lakin bu oymaq Anadoluda hələ tayfa mərhələsini aşış nahiyyə və ya mahal forması kəsb etməmişdir. Şəmsəddin tayfasının mahal forması kəsb etməsi onların Gəncə-Qarabağ əyalətinə hicrət edib yayılmasından sonra baş vermişdir.

Şəmsəddin oymağının əhalisi Gəncə-Qarabağ əyalətinin Tovuz və Həsənsu nahiyyələrində məskunlaşandan sonra inzibati-ərazi vahidinə çevrilmişlər. Məhz bu səbəbdən də Şəmsəddin tayfası öz adını həmin camaatın yayılıb məskunlaşlığı mahala vermişdir.

Şəmsəddil (Şəmsəddin) mahalının yaranma tarixini Anadoludakı Zülqədər bəyliyinin süqut etməsindən sonra baş verən olaylarla izah etməyə çalışan A.Bakıxanov yazırıdı: «Sultan Səlim 1514-cü ildə Çaldıran döyüşündə Şah İsmayıla qalib gəldi... qürurunun çoxluğundan Zülqədəroğlu Əlaüddövlə bu iki padşahdan heç birini (Sultan Səlimi və Şah İsmayılı) tanımaq istəmirdi. Buna görə də Sultan Səlim onu cəzalandırmağı Fərhad paşaşa əmr etdi. Əlaüddövlə öz tayfasından bir çoxu ilə bərabər öldürdü. Sağ qalanlardan bəzisi Ruma dağıldı və bir hissəsi də sonralar Azərbaycana gəldi. Şəmsəddil mahalı bunlardandır (14, 109).

Azərbaycanda Şəmşəddil mahalının yaranmasını görkəmli rus şərqşünası İ.P.Petruşevski belə izah edir: Şəmşəddil, Zəyəm dairəsi və onun qərbindəki sahəni hələ Şah İsmayılin dövründən Şəmşəddil tayfası irsi ölkə kimi alıb. Şəmşəddil tayfasının adı ilə bağlı olan bu dairə sonralar Şəmşəddil adlanıb (15).

Şəmşəddil mahalının yaranmasına M.Vəlili (Baharlı) da öz münasibətini bildirmiştir: zülqədərlər ilk əvvəl Şirazda məskunlaşmışlar. Oradan da Kiçik Asiyaya köçüb Diyarbəkir və Mosulda oturdular. Burada qüvvətlənib bir xanlıq (bəylilik - A.M.) düzəltildilər. Bu məmləkəti 1378-ci ildən 1515-ci ilə kimi doqquz nəfər hakim idarə etdi... 1515-ci ildə bu bəylilik Sultan Səlimə tabe edildi. Bu hadisədən sonra zülqədərlərin bir hissəsi Qafqaz Azərbaycanına keçdilər və Gəncə vilayətinin Şəmşəddil mahalında oturdular. Onlar orada indi də yaşamaqdırlar (16, 49).

İlk vaxtlar Həsənsu, Axınca və Tovuz çayları hövzələrini əhatə edən Şəmsəddin mahalı tədricən böyük sultanlığa çevriləndən sonra zülqədərlər Əsrik və Zəyəm çayları hövzələrinə də yayılmışlar. Bundan sonra Şəmsəddin mahalına digər Zülqədər oymaqlarının varisləri: Tatılı, Hacılı, Eynur, Dəmirçili, Cəmilli və b. qarışmışlar. Bu da təsadüfi deyildi. Azərbaycana köçüb gəlmış Zülqədər tayfaları içərisində ən döyüşkən və hərbi cəhətdən güclü tayfa Şəmsəddinlilər olmuşdur. Gəncə-Qarabağ bəylərbəyiliyi təhlükədə olan zaman, yaxud Osmanlı qoşunları tərəfindən zəbt olunan vaxtlarda onu qaytarmaq Şəmsəddin qoşununa həvalə olunurdu. Osmanlılara qarşı savaşda həmişə Şəmşəddil oymağının gücündən istifadə olunurdu. Şəmsəddin əmirləri və tayfa başçıları Səfəvi ordusunda və inzibati idarə sistemində bir sıra məsul vəzifələri tutmuş, sultan titulu almışdır.

Şəmşəddil oymağı Öksüzlü və Əmirli icmalarına ayrıldı.

1727-ci ilə aid Osmanlı dönəmində tərtib olunmuş «müfəssəl dəftər»ə əsasən Gəncə-Qarabağ əyalətinin Tovuz və Axınca nahiyyələrində məskunlaşmış Dürrəxan, Saatlı, Kosalar, Fərzəli, Qəlbiməli və Vahidli kəndlərinin əhalisi əslən Şəmsəddin tayfasından olan Öksüzlü camaatından ayrılmışdır (17, 241-243). Adı çəkilən arxiv sənədindən məlum olur ki, Əmirli kəndi Ərəbli, Qaraxanlı və Gülhacı obasından ibarət olmuşdur (18, 248-250). Osmanlı təhrir dəftərinin tərtib olunmasından (1727-ci ildən) ötən müddət ərzində Şəmsəddin tayfasına məxsus kəndlərdən Yuxarı və Aşağı Öksüzlü, Vahidli və Qaraxanlı kəndləri öz yerlərində sabit qalmışdır.

Görünür, Şəmsəddin oymağının digər kəndləri bu arada baş vermiş olaylar üzündə başqa yerə köçməli olmuş, yaxud hansı bir səbəb nəticəsində qeyb olub mahalın coğrafi xəritəsində silinmişlər. Məsələn, son orta əsrlərin sonlarında, xüsusilə Şəmşəddil sultanlığı Nadir şahın göstərişi ilə Gürcüstan valisinin tabeçiliyinə veriləndən sonra baş verən mürəkkəb səsial-iqtisadi və siyasi münaqişələr nəticəsində sultanlığın əhalisinin bir qismi gürcü valisinə tabe olmaq istəməyib Azərbaycan xanlıqlarına hicrət etmişlər. Ədəbiyyat materiallarından göründüyü kimi, gürcü valisinə tabe olmaq istəməyən 3200 şəmşəddil ailəsi mahalın ərazisini tərk edib başqa xanlıqlara, ilk növbədə isə Gəncə xanlığına köçmüştür (19, 233). Məhz bu səbəbdən də Tovuz rayonunun Xatınlı sovetliyinə daxil olan Qaraxanlı kəndi əhalisinin bir qismini eyni adla Ağcabədi rayonunda, Çatax sovetliyindəki Hacılar kəndinə həmin adla Ağdaş, Ağcabədi, Bərdə, Kəlbəcər, Laçın rayonlarında, Hacalı kəndinə Zəngilan, Füzuli və Cəbrayıl rayonlarında rast gəlirik (20, 203-204).

Maraqlı haldır ki, Azərbaycan toponimiyasında nə Zülqədər, nə də Şəmsəddin (Şəmşəddil) etnoniminə təsadüf olunmur. Lakin Tovuz rayonundakı müasir Hacıalı kəndinin keçmiş adının Şəmşəddil olduğu ədəbiyyat materiallarından aydın görünür (21, 56).

Həsənsu nahiyyəsində: Tatlılı, camaatından ayrılmış Aşatan, Əmirqulu, Mikayıllı, Yarabdallı, İmamqulubəy, Köhnəqışlaq kəndləri məskunlaşmışdır.

Tovuz nahiyyəsində: Əlibəyli (Aran Tatlı camatından), Dürrəxan (Öksüzlü camaatından), Hacıəli (Əlibəyli camaatından), Ərəbli (Əmirli camaatından) kəndləri məskunlaşmışdır.

Axınca nahiyyəsində Öksüzlü camaatından olan Fərzəli, Qəlbiməli, Vahidli, habelə sakinləri tərk edilmiş Saatlı və Kosalar kəndləri məskunlaşmışdır.

Əsrik nahiyyəsində sakinləri tərk olunmuş Yenilək kəndindən əlavə Lək camaatının yaşadığı qeyd olunur. Sonuncu kənd Əsrik və Axınca nahiyyələrində qışlayır, Qaraqaya nahiyyəsində yaylaqlayırdı (22, 245-259).

Yuxarıda gətirilən faktlardan göründüyü kimi, Azərbaycan xalqının təşəkkülü prosesinin orta əsr mərhələsində Zülqədər tayfaları yaxından iştirak etmiş və etnik təmərküzləşmədə çox mühüm rol oynamışlar.

#### **İstifadə olunmuş ədəbiyyat:**

1. M.Vəlili(Baharlı).Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat. B.,1993.
2. Ə.Cingizoğlu,N.Məmmədova.Zülqədər eli. B., 2011.
3. Yenə orada.
4. F.Sümer.Oğuzlar.B.,1992.
5. Qızılbaşlar tarixi. B.,1993.
6. Ali Sinan Bilgili.Azərbaycan türkmenleri tarixi. Türkler özel sayısı. Ankara, 2002, cild 7.
7. Türk ensiklopediyası.,Dulkadir eli. Bax:Ə.Cingizoğlu, N.Məmmədova. Göst əsəri.
8. Ali Sinan Bilgili.Azərbaycan türkmenleri tarixi VII cild, Ankara, 2002.
9. Ə.Cingizoğlu, N.Məmmədova.Göst.əsəri.
10. Yenə orada.
11. Ali Sinan Bilgili. Göst. əsəri.
12. Azərbaycan SSR inzibati-ərazi bölgüsü.B.,1979.
13. A.Bakıxanov.Gülüstani-İrəm B.,2001.
14. А.Бакыханов. Эцлцстани-Ирэм. Б., 2001.
15. И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-нач. XIX вв. Л., 1949.
16. M.Vəlili (Baharlı). Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat. B., 1993.
17. Gəncə-Qarabağ əyalətinin müfəsəl dəftəri (1727). B., 2006.
18. Yenə orada.
19. О.П.Маркова. Россия, Закавказье и международные отношения в XVII-XVIII веке. Б., 1965.
20. Azərbaycan SSR inzibati-ərazi bölgüsü. B., 1979.
21. Г.А.Гейбуллаев. Топонимия Азербайджана. Б., 1986.
22. Gəncə-Qarabağ əyalətinin müfəsəl dəftəri (1727). B., 2000.

**А.Н.МУСТАФАЕВ**  
*профессор Бакинского Государственного Университета*

#### **РАСПРОСТРАНЕНИЯ ПЛЕМЕНИ ЗЮЛЬГАДАР В АЗЕРБАЙДЖАНЕ**

Данная статья посвящена проблеме этнической истории являющейся одной из важнейших в азербайджанской исторической этнографии. Часть династии Зюльгадар была

поселена на территории Северного Азербайджана, в области Товуза т Гасансу, Гянджа-Гарабахской провинции. Особое место среди них занимали династии Шамсаддинов и Татыоглу.

A.N.MUSTAFAYEV  
Baku State University

## DESSIMINATION DYNASTY TRIBE ZULGADAR IN AZERBAIJAN

Present article is dedicate to the ethnic problem in history of Azerbaijan as the main component in historical ethnography of Azerbaijan. One of the part dynasty were migrated to Azerbaijan territory, in district area Tovuz and Ghasansu Ganja-Karabakh province.

Basiclly place among of these dynasty is a dynasty of Shamsaddin and Tathoglu.

*Rəyçilər: dos. H.Məmmədov, t.e.d.Q.S.İsmayılov  
Bakı Dövlət Universiteti, Tarix Fakültəsi Elmi şurasının 08.07.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdü (pr. №05).*